

# Görkəmli şərqsünas alim

## Aida İmanquliyeva

**Məşhur ərəb-Amerika şairi, Aida İmanquliyevanın tədqiqatlarında önemli yer tutan Cibrən Xəlil Cibrən "alim ilə şair arasında yaşıł çəmən uzanır; alim onu keçəndə müdrik olur, şair onu keçəndə peyğəmbər" deyirdi. Görkəmli şərqsünas alim, keçən əsrдə Azərbaycan şərqsünaslığının inkişafında mühüm rol oynayan Aida İmanquliyeva da belə müdrik alımlardan idi.**

Aida xanımın tədqiqat sahəsi yalnız çoxşaxəli olmağı ilə səciyyələnmir, ərəbşunas alim elmi tematikası zəngin olan mövzuları, mütfəkkir ədiblərin yaradıcılığını aşadırmak onların əsərlərindən gələcək zamana boylanmış, dövrü üçün cəsarət tələb edən düşüncələrin bələdçi olmuşdur. Ona görə də "Cibrən Xəlil Cibrən" (1975), "Qələmlər birlüyü" və M.Nüaymə" (1975) və "Yeni ərəb ədəbiyyatının korifeyləri" (1991) kimi əhəmiyyətli tədqiqat əsərləri Aida İmanquliyevanın mühacir ərəb ədəbiyyatının öyrənilməsi istiqamətində qiymətli monoqrafiyaları olmaqla yanaşı, görkəmli alimin müdrik zəkası və ruhunun abidəsinə çevrilmişdir. Əsərlərini aşadırdığı məşhur yazıçı Əmin ər-Reyhaninin dediyi kimi, "vaxt gələcək hər bir kəs yaşadıq həyatda öz şəxsi kitabını yazacaq və bu kitab bütün dünyada onun ruhunun sarayı və məbədi olacaq". Aida xanımı da "ruhunun sarayı və məbədi" olan "kitab"ından oxuyuruq.

Aida İmanquliyeva XX əsrдə Azərbaycan ərəbşunaslıq elminin əsas istiqamətlərinin müəyyən olunmasında, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir. Aida xanım belə bir mövzunu təsadüfi seçməmişdir. Şərqsünas alimin dediyi kimi, "VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlşinə öz əhəmiyyətli töhfəsini verən" ərəb mədəniyyəti XIX əsrin sonu XX əsrin əvvəllərində məhəcər ədəbiyyatının formallaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir".

Şərq və Qərb müəlliflərinin diqqət mərkəzində olan, bəzən qərbçilik, bəzən isə şərqçilik mövqeyində tədqiqatlara cəlb olunan ədiblərin yaradıcılığına yanaşma prinsiplərinin fərqliyi və mürokkəbliyindən doğru və obyektiv yolu seçən Aida xanım analitik təfəkkür terzi ilə bir çox mühüm məqamları önə çəkmışdır.

Dünyaya sevgisinin gözündən baxan alimin "sev ki, görilməyəni görə biləsən, işq saçı ki, istədiyin yera gedə biləsən" söyləyen Mixail Nüaymənin əsərlərini aşadırmış, Şərq və Qərb dünyası və mədəniyyətlərinin ortaq dəyərlərdə birləşdirməyə çalışan şərqsünas xanımın "Şərq və Qərb on gözəl mədəniyyətləri ilə görüşməli və birləşməlidir" deyən Ə.ər-Reyhaninin yaradıcılığını öyrənməsi, ətrafına daim gözlilik bəxş edən tədqiqatının "biz yalnız gözəlli açmaq üçün yaşayıraq, bütün digərləri isə sadəcə ümidi formalarıdır" yanan Cibrən Xəlil Cibrən ədəbi-fəlsəfi ərsini tədqiq etməsi bir təsadüf ola bilməzdi. Şərq və Qərb probleminin həllində bu gün də aktuallığını qoruyan və qlobal düşüncənin əsasında dayanan ideyalardan çıxış edən ədəbiyyati öyrənmək, son məqsədində qlobal barışığa yönəldilmiş, mədəniyyətdə sintez, dünyagörüşündə birlik prinsipine əsaslanmadan mümkün deyildi. Ərəbşunas alim "bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyəriyi yenilik ruhunda əzx etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətləri on yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər" dedikdə də bu məsələləri nəzərdə tutur, on vacib məqamlara toxunurdu. Aida İmanquliyeva



çox haqlı bir nəticəyə gəlirdi ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epiyod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbədə çox geniş şöhret qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dölgün mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür".

Aida xanımın dərin zəkası, humanist fikirləri, elmi mühitdə xüsusi yeri, insanlara gözəl münasibəti müasirlərinin xatirələrində yaşadıq kimi əsərlərindən də biza boyanır. İnsan şəxsiyyətinə böyük önem vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərindən yanaşmaq, həqiqət, xeyir və gözəlliyyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya, multikultural dəyərlər və digər mövzular mühacir ərəb yazıçılarının yaradıcılığında aparıcı yer tuturdu. Əmin ər-Reyhaninin maarifçilik, Cibrən Xəlil Cibrən sentimentalizm, Mixail Nüaymənin realizmin xüsusiyyətləri, hər üç müəllifin romantizmin geniş imkanlarından istifadə etmələri həmin məsələlərinən tədqiqatçıının da üfüqlərini çox genişləndirir, on əsası isə öz sözünü deməyə imkan verirdi. Aida İmanquliyeva tədqiqatları, oradakı ideyalar, aşadırmış, Şərq və Qərb ədəbiyyatının inkişafında qadınların roluna xüsusi yeri və onların yaradıcılığını təsdiq etməsi, bu ədəbi fəlsəfi ərsini tədqiq etməsi bir təsadüf ola bilməzdi. Şərq və Qərb probleminin həllində bu gün də aktuallığını qoruyan və qlobal düşüncənin əsasında dayanan ideyalardan çıxış edən ədəbiyyati öyrənmək, son məqsədində qlobal barışığa yönəldilmiş, mədəniyyətdə sintez, dünyagörüşündə birlik prinsipine əsaslanmadan mümkün deyildi. Ərəbşunas alim "bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyəriyi yenilik ruhunda əzx etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətləri on yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər" dedikdə də bu məsələləri nəzərdə tutur, on vacib məqamlara toxunurdu. Aida İmanquliyeva

zərəfli bir xanım şəxsiyyətini təsdiq etdi, qadın mövzusunu yalnız Şərq dünyası ilə məhdudlaşdırırdı. Çünkü Mixail Nüaymənin də söylədiyi kimi, "Qırılmış qanadlar"ın qəhrəmanı ağlına və qolbinə görə suriyalı deyil, yasəmən gülünün və limon ətrinin səthini sıyırb onu asanlıqla "fransız, ingilis, rus, italyan və avstraliyalı etmək olar"dı.

Özündən sonraki nəsil ərəb ədəbiyyatı və müqayisəli ədəbiyyatşunaslıq araşdırmaçları üçün Aida İmanquliyevanın tədqiqatları məktəb rolunu oynamışdır. Aida İmanquliyevanın kitablari müqayisəli ədəbiyyatşunaslığın mühüm məsələlərinin aşadırmış, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyurdu. Həqiqətən də, Əmin ər-Reyhanı və Cibrən Xəlil Cibrən yaradıcılığında ingilis romantikləri və Amerika transsəntentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi ərsində rus realizmi və nəzəri-estetik fikri ilə səsleşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli aşadırmalar aparmaq zəruriyyətini doğurur. İsləm və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzuv və ideyaları da nəzərəalsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və Aida İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik. Təsadüfi deyil ki, Aida xanım "mövcud problemin obyektiv zəruriliyi Orta əsrlər ədəbiyyatının son dövrü ilə müqayisədə fərqli ideya-estetik principlərə malik yeni tipli ərəb ədəbiyyatının təşəkkülündə qarşılıqlı ədəbi əlaqələrin oynadığı rolla şərtlənmişdir", deyə yazarırdı.

Milli ədəbiyyatı, eləcə də Şərqiçəlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, içimai-siyasi fikirlərinin müxtəlif analoji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütfəkkir yazıçılarının - Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimləşdirir. Aida xanımın timşalında isə orijinal bir tədqiqatçı, şərqsünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhanı "güclü dalğa çımərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevirilir, dönya vətəninin böyük mütfəkkirleri də belə edir" deyə yazarırdı. Aida İmanquliyevanın elmində öz izini qoyma gülü dalğalarından iddi. Bu dalğa şərqsünaslıq elmine yeniliklər getirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, aşadırmış, Şərq və Cibrən Xəlil Cibrən, Əmin ər-Reyhanı və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gotirmişdir. Çünkü Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibrən, Ə.ər-Reyhanı və M.Nüaymə özərlərinin coxcohətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədə